

Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının 1.3-cü və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur RASIZADƏ

Bakı şəhəri, 4 may 2011-ci il
67

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli ƏLAVƏ

Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi

QAYDASI

1. Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları (bundan sonra - fövqəladə hallar orqanlarının əməkdaşları) üçün qanunvericiliklə müəyyən edilmiş aşağıdakı bəzi ödənişlərin hesablanması və ödənilməsi qaydasını müəyyən edir:

1.1. fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən “Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 100 manat, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 60 manat məbləğində əlavələr müəyyən edilir;^[1]

1.2. fövqəladə hallar orqanlarının xüsusi təyinatlı təhsil müəssisələrində əyani təhsil alan müdavimlərə *tələbələr üçün dövlət büdcəsinin vəsaiti hesabına* qanunvericiliklə müəyyən edilmiş məbləğdə təqaüd ödənilir;^[2]

1.3. fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaşı, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır;

1.4. fövqəladə hallar orqanlarında pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və ya *əlilliyinin müəyyən edilməsi* ilə bağlı xidmətinə xitam verilmiş əməkdaşlara rütbə və vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir;^[3]

1.5. fövqəladə hallar orqanlarının əməkdaşlarına və ya onların ailə üzvlərinə:

1.5.1. əməkdaş xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə), ailə üzvlərinə dövlət büdcəsinin vəsaiti hesabına onun aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 70 (yetmiş) misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödənilir;

1.5.2. əməkdaş xidməti vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməyə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya xəstəliyə tutulduqda və əmlakına zərər vurulduqda, dövlət büdcəsinin vəsaiti hesabına ona aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 50 (əlli) misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödənilir.

2. Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin müəyyən edilməsi üçün tələb olunan sənədlərin siyahısı bu Qaydanın əlavəsinə uyğun olaraq müəyyən edilir.

“Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”na ƏLAVƏ

Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin müəyyən edilməsi üçün tələb olunan

S Ə N Ə D L Ə R

Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin müəyyən edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1) fövqəladə hallar orqanları əməkdaşları həlak olduqda (vəfat etdikdə):

- ölüm haqqında şəhadətnamə;

- əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında qanunvericiliklə müəyyən olunmuş formada müvafiq akt;

- ailə üzvlüyünü təsdiq edən müvafiq sənədin surəti;

- vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.

2) fövqəladə hallar orqanları *əməkdaşlarının əlilliyi müəyyən edildikdə*:^[4]

- Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin *müəyyən edilməsi haqqında qərarı*;^[5]

- əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında qanunvericiliklə müəyyən olunmuş formada müvafiq akt;

- əməkdaşın təqriri.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə

Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması

Q A Y D A S I

1. Ümumi müddəa

Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə və fövqəladə hallar orqanlarında xidmətin xüsusiyyətlərinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarının xüsusi rütbəli əməkdaşlarının (bundan sonra - əməkdaşlar) xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasını müəyyən edir.

2. Xidmət illərinin hesablanması qaydası

2.1. Fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti;

2.1.2. fövqəladə hallar orqanlarında sınaq müddəti;

2.1.3. Fövqəladə Hallar Nazirliyinin xüsusi təhsil müəssisələrində və nazirliyin göndərişi ilə digər dövlətlərin xüsusi təhsil müəssisələrində əyani təhsil aldıkları, habelə ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;

2.1.4. fövqəladə hallar orqanlarında xidmət keçərkən əməkhaqqının saxlanması şərtilə, əməkdaşların vəzifədən

kənarlaşdırıldıqları müddət;

2.1.5. təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək, fəvqəladə hallar orqanının sərəncamında saxlanıldıqları müddət;

2.1.6. qanunvericiliklə müəyyən edilmiş məzuniyyət müddəti;

2.1.7. fəvqəladə hallar orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə qəbul edilmiş və bu orqanlardan işdən çıxdıqdan sonra fəvqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

2.1.8. ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra fəvqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

2.1.9. *Azərbaycan Ordusunda* və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabıt, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifələrində xidmət müddəti; [\[6\]](#)

2.1.10. xidmət illərinə görə haqq ödənilməklə, hüquq mühafizə orqanlarının sırayı və rəis heyəti vəzifələrində, həmçinin prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra fəvqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

2.1.11. xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda, Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət.

2.2. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan fəvqəladə hallar orqanlarında xidmətdən xaric olunmuş, sonradan xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imzalandığı gündək fəvqəladə hallar orqanlarında xidmət keçmədikləri müddət fasiləsiz xidmət illərinə daxil edilir.

2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik fəvqəladə hallar orqanlarının rəis və sırayı heyətinə mənsub şəxslərin həbsdə olduqları, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduqları müddət fasiləsiz xidmət illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə hüquq mühafizə və hərbi orqanlarda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması halları fəvqəladə hallar orqanlarında xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.

3. Fasiləsiz xidmət illərinə görə əlavə haqqın hesablanması və verilməsi qaydası

3.1. Fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fəvqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə maaşlarından hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:

1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz;

2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz;

5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz;

10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz;

15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz;

20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz;

25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz;

30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz.

3.2. Təqvim ayı ərzində fasiləsiz xidmət illərinə görə haqqın məbləği artdığı, eyni zamanda, əməkdaşların vəzifə və rütbəyə görə maaşları dəyişdiyi təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənəsib şəkildə artırılaraq hesablanır.

3.3. Fasiləsiz xidmət illərinə görə haqq fəvqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır.

4. Fəvqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası

4.1. Xidmət illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, xidmət illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vəərəqələri, əməkhaqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqediciləri əsas götürülə bilər.

4.2. Fasiləsiz xidmət illərinə görə haqq verilməsi üçün xidmət illərini Azərbaycan Respublikası Fəvqəladə Hallar Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Fəvqəladə Hallar Nazirliyində, habelə Azərbaycan

Respublikasının fvqlad hallar naziri trfindn slahiyyt veriln qurumlarda yaradılan fvqlad hallar orqanları iilrinin xidmt illrinin hesablanması zr komissiyalar myyn edir.

4.3. Fvqlad hallar orqanları iilrinin xidmt illrinin hesablanması zr komissiyaların trkibi Azərbaycan Respublikasının fvqlad hallar naziri, Naxivan Muxtar Respublikasının fvqlad hallar naziri v mvafiq qurumlarda rhbrlri trfindn myyn edilir.

4.4. Fasilsiz xidmt illrin gr haqq fvqlad hallar orqanları mkdalarının xidmt illrinin hesablanması zr komissiyaların qrarlarına sasn verilir. Xidmt illrinin myyn edilmsi haqqında qrarlar gstriln komissiyalar trfindn protokol formasında rsmildirilir. Protokolun sli mvafiq fvqlad hallar orqanında saxlanılır, surti is iinin xsi iin lav edilir.

4.5. Fvqlad hallar orqanları mkdalarının xidmt illrinin hesablanması zr komissiyaların qrarından Azərbaycan Respublikasının fvqlad hallar nazirin v ya mhkmy ikayt veril bilr.

Azrbaycan Respublikası Nazirlr Kabinetinin
2011-ci il 4 may tarixli 67 nmrli qrarı il
TSDİQ EDİLMİDİR

3 nmrli LAV

Fvqlad hallar orqanlarında xidmt yerinin dyidirilmsi il laqdar yaayı yeri olmayan v bu sbbdn kiray gtrlm mnzillrd yaayan mkdalara v onlarla birlikd yaayan ail zvlrin xidmt kediyi dvr rzind yaayı mntqsindn asılı olaraq mnzil kiraysi n pul kompensasiyasının mbli v dnilmsi

QAYDASI

1. Bu Qayda "Fvqlad hallar orqanlarında xidmtkem haqqında" Azərbaycan Respublikası Qanununun 23.11-ci maddsin uyun olaraq hazırlanmıdır v fvqlad hallar orqanlarında xidmt yerinin dyidirilmsi il laqdar yaayı yeri olmayan v bu sbbdn kiray gtrlm mnzillrd yaayan mkdalara v onlarla birlikd yaayan ail zvlrin xidmt kediyi dvr rzind yaayı mntqsindn asılı olaraq mnzil kiraysi n pul kompensasiyasının mblini v dnilmsi qaydasını myyn edir.

2. Fvqlad hallar orqanlarında xidmt yerinin dyidirilmsi il laqdar yaayı yeri olmayan v bu sbbdn kiray gtrlm mnzillrd yaayan mkdalara v onlarla birlikd yaayan ail zvlrin xidmt kediklri dvr rzind yaayı mntqsindn asılı olaraq mnzil kiraysi n veriln pul kompensasiyası hrbi qulluqçulara mvqqti mnzil kiraysi n myyn edilmi pul kompensasiyası mblind dnilir.

3. Fvqlad hallar orqanlarında xidmt yerinin dyidirilmsi il laqdar yaayı yeri olmayan mkdalara v onların ail zvlrin xidmt kediklri dvr rzind yaayı mntqsindn asılı olaraq mnzil kiraysi n pul kompensasiyası aaıdaki sndlr tlb olunmaqla dnilir:

- mkdaın tqriri;

- Azərbaycan Respublikası mlak Msllri Dvlt Komitsinin mvafiq hr, rayon razi idarlr trfindn mkdaın xidmt kediyi mvafiq fvqlad hallar orqanının yerldiyi razid onun v yetkinlik yaına atmı ail zvlrinin mlkiyytind yaayı sahsinin olub-olmaması haqqında veriln arayı;

- xidmt yeri zr yaayı sahsi il tmin olunub-olunmaması haqqında arayı;

- mnzilin kiray gtrlmsi bard notariat qaydasında tsdiq edilmi snd;

- mkdaın v ail zvlrinin xsiyyt vsiqsinin, 16 yaına atmamı uaqlarının doum haqqında hadtnamlrinin v ail zvlrin aid olması bard digr sndlrin notariat qaydasında tsdiq edilmi surti;

- mkdaın ail zvlrinin onun xidmt yerin kb glmsi v yeni nvanda qeydiyyatla alınması bard arayı.

4. Yeni xidmt yerin glm fvqlad hallar orqanının mkdaı kirayd yaaması bard tqrirl mracit etdikdn sonra bu Qaydanın 3-c bndi il myyn olunmu sndlri tqdim etmlidir. Mnzilin kiraysi n pul kompensasiyası mnzilin kiray gtrlmsi bard notariat qaydasında tsdiq edilmi snd sasında yeni vzify tyin olunma gnndn tez olmayaraq, mkdaın xidmt etdiyi fvqlad hallar orqanının rhbrinin bu bard mrindn sonra dnilir.

5. Bu Qaydanın 3-c bndi il myyn edilmi sndlr hr il yanvarın 1-dn yenidn toplanaraq tqdim edilmlidir.

6. Fvqlad hallar orqanı mkdaının ail trkibind dyiiklik ba verdikd, o, bu bard rhbrliy mruz etmli v pul kompensasiyası il balı mvafiq sndlri tqdim etmlidir.

7. Azərbaycan Respublikasının Fvqlad Hallar Nazirliyi trfindn xidmti yaayı sahsi il (digr yaayı sahsi il) tmin edilmi mkdalara mnzil kiraysi n pul kompensasiyası dnilmir.

Azrbaycan Respublikası Nazirlr Kabinetinin
2011-ci il 4 may tarixli 67 nmrli qrarı il
TSDİQ EDİLMİDİR

Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi

QAYDASI

1. Bu Qayda "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarını və ödənilməsi qaydasını müəyyən edir.

2. Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar ödənilən köçmə xərcinin və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:

- əməkdaşa və onun ailə üzvlərinə yolda olma ilə əlaqədar ödənilən nəqliyyat xərci;
- yolda olma müddəti üçün gündəlik xərc;
- ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;
- əməkdaşa birdəfəlik kompensasiya;
- əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.

3. Köçmə xərci və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:

- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanlarının daimi dislokasiya yeri dəyişilərkən;
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərkən.

4. Fövqəladə hallar orqanları əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar verilən birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.

5. Xidməti yerdəyişmə və vəzifəyə təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu Qaydaya uyğun müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.

6. Köçmə xərci və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:

6.1. əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmiryolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla;

6.2. əməkdaşa yerdəyişmə və təyin olunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya yeni təyin olunduğu vəzifə üzrə 1 aylıq vəzifə və xüsusi rütbə maaşı məbləğində;

6.3. fövqəladə hallar orqanlarının dislokasiya yerinin dəyişdirilməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq, 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 50 faizi məbləğində;

6.4. ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;

6.5. əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc (yükün daşınması barədə qaimə təqdim edilməklə), müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

7. Xidməti yerdəyişmə və təyin olunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün xidməti ezamiyyələr zamanı qanunvericiliklə müəyyən edilmiş gündəlik xərc normaları miqdarında vəsait ödənilir.

8. Köçmə xərci və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:

8.1. ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyin olunma barədə əmr əsasında yeni iş yerində;

8.2. Fövqəladə Hallar Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişilməsi zamanı müvafiq əmr əsasında orqan yeni dislokasiya yerində.

9. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətində əməkdaşın ailəsi onun xidmət etdiyi yerə köçdükdə (əgər əməkdaş yeni xidmət yerində mənzillə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta-ixtisas təhsili müəssisələrinin əyani şöbəsində və ümumi orta təhsil məktəblərinin sonuncu siniflərində oxuyurlarsa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətində) ödənilir.

10. Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:

10.1. yaşımdan və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);

10.2. əməkdaşın himayəsində olan uşaqlara;

10.3. əməkdaşın pensiya yaşına çatmış və yaşından asılı olmayaraq I və II *dərəcə əlilliyi olan* valideynlərinə. ^[7]

11. Köçmə xərci və birdəfəlik kompensasiyalar əməkdaşın təqirri, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlmələri və yeni ünvanda qeydiyyatı alınmaları barədə arayış (və ya kirayə müqaviləsi) əsasında verilir.

12. Köçmə xərci və birdəfəlik kompensasiyalar aşağıdakı şəxslərə ödənilmir:

12.1. Fövqəladə Hallar Nazirliyinin təhsil müəssisəsinin əyani şöbəsini bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;

12.2. əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.

13. Əməkdaş yerdəyişmə və təyin olunmadan sonra xidmətə başlamaqdan imtina etdikdə, verilmiş köçmə xərci və birdəfəlik kompensasiya məbləği qaytarılır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 24 fevral 2014-cü il tarixli **59** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 2, maddə 213**)
2. [10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **12 aprel 2017-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 620**)
3. [7 mart 2019-cu il tarixli 80 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 514**)
4. [12 aprel 2019-cu il tarixli 167 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **17 aprel 2019-cu il, 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 761**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] 24 fevral 2014-cü il tarixli **59** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 2, maddə 213**) ilə "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası"nın 1.1-ci bəndində "**50 manat, fəlsəfə doktoru**" sözləri "**100 manat, fəlsəfə doktoru (elmlər namizədi)**" sözləri ilə, "**30**" rəqəmi "**60**" rəqəmi ilə əvəz edilmişdir.

^[2] [12 aprel 2019-cu il tarixli 167 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **17 aprel 2019-cu il, 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 761**) ilə 1 nömrəli əlavə - "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası"nın 1.2-ci bəndində "**dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr üçün**" sözləri "**tələbələr üçün dövlət büdcəsinin vəsaiti hesabına**" sözləri ilə əvəz edilmişdir.

^[3] [7 mart 2019-cu il tarixli 80 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 514**) ilə 1 nömrəli əlavə - "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası"nın 1.4-cü bəndində "**əlil olması**" sözləri "**əlilliyinin müəyyən edilməsi**" sözləri ilə əvəz edilmişdir.

^[4] [7 mart 2019-cu il tarixli 80 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 514**) ilə 1 nömrəli əlavə - "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası"nın əlavə - "Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin müəyyən edilməsi üçün tələb olunan Sənədlər" in 2-ci hissəsinin birinci abzasında "**əməkdaşları əlillik dərəcəsi aldıqda**" sözləri "**əməkdaşlarının əlilliyi müəyyən edildikdə**" sözləri ilə əvəz edilmişdir.

^[5] [7 mart 2019-cu il tarixli 80 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 514**) ilə 1 nömrəli əlavə - "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası"nın əlavə - "Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin müəyyən edilməsi üçün tələb olunan Sənədlər" in 2-ci hissəsinin ikinci abzasında "**təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) arayış**" sözləri "**müəyyən edilməsi haqqında qərarı**" sözləri ilə əvəz edilmişdir.

^[6] [10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **12 aprel 2017-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 620**) ilə "Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bunlarla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası"nın 2.1.9-cü yarımbəndində "**Azərbaycan Respublikasının Silahlı Qüvvələrində**" sözləri "**Azərbaycan Ordusunda**" sözləri ilə əvəz edilmişdir.

^[7] [7 mart 2019-cu il tarixli 80 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 514**) ilə 4 nömrəli əlavə "Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası"nın 10.3-cü bəndində "**qrup əlil**" sözləri "**dərəcə əlilliyi olan**" sözləri ilə əvəz edilmişdir.